

İnsan hüquq və azadlıqlarının müdafiəsində ATƏT-in və regional təşkilatların rolü

ATƏM çərçivəsində qəbul olan sənədlərdən, həmçinin onun iştirakçı-dövlətlərin nümayəndələrinin Yekun Aktin müşavirədən sonra atılan addımlara aid olan müddəalarına əsasən çağırılmış 1980-ci il Madrid görüşünün Yekun Sənədini, ATƏM-in iştirakçı-dövlətlərin, Vyana görüşünün Yekun Sənədini (15 yanvar 1989-cu il), yeni Avropa üçün Paris Xartiyasını (21 noyabr 1990-ci il), yüksək səviyyədə Helsinki görüşü Bəyannaməsini (1992-ci il), ATƏT-in Budapeşt summitinin qərarlarını (1994-cu il) XXI əsr Avropa üçün ümumi təhlükəsizlik modeline dair Lissabon Bəyannaməsini (1996), Lissabon summitı Bəyannaməsini (1996), ATƏT-in fealiyyətində olan Sədrinin Bəyanatını (Lissabon 3 dekabr 1996-ci il) göstərmək olar.

Qeyd olunan sənədlər arasında bizim üçün xüsusi əhəmiyyət kəsb edən regional xarakterli sənəd-ATƏT-in fealiyyətində olan Sədrinin 3 dekabr 1996-ci il tarixli Lissabon summitindəki bəyanatı olmuşdur. Həmin bəyanatda ATƏT Sədr tərəfindən qeyd edilir ki, "iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir tərəqqi əldə edilməmişdir... Minsk Konfransının Həmsedrlerinin münaqişənin tənzimlənməsi prinsiplerine dair tərəflərin mövqelerini yaxşılaşdırmaq (barışdırmaq) səyələri müvəffeqiyət gətirməmişdir. Minsk Qrupun həmsedrleri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsasını təşkil edəcək üç prinsip təklif olunmuşdur. Bu prinsiplər Minsk Qrupun bütün üzvləri-dövlətlər tərəfindən dəstəklənir. Onlar aşağıda kılardır:

-Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağa Azərbaycanın tərkibində sazişdə ən yüksək özünüidarəetməni təmin edən öz müqəddəratını təyin etmə əsasında müəyyəyen olunmuş hüquqi status;

- Dağlıq Qarabağ və onun bütün əhalisi üçün bütün tərəflərin tənzimlənmə müddəalarına riayət olunmasına dair qarşılıqlı öhdəlikləri daxil etmək təminatlı təhlükəsizlik.

Bəyanatda ATƏT sədr yekunda bildirmişdir ki, bu prinsiplərlə yalnız bir nümayəndə heyeti (Ermənistan nəzərdə tutulur) razılaşmamış, onlar bütün digər iştirakçı-dövlətlər tərəfindən dəstəklənmiş-

lər və bu bəyanat Lissabon summitinin sənədlərinə daxil ediləcəkdir.

Amerika qitesində insan hüquqlarının müdafiəsi sahəsində nəzarət mexanizminin yaradılmasına yönələn regional sənəd insan hüquqları üzrə Amerikaarası Konvensiya olmuşdur. Bu sənəd 22 noyabr 1969-cu ilde Kosta-Rikada keçirilən Amerikaarası diplomatik konfransda qəbul edilmişdir. Konvensiyadan iştirakçı olan Latin Amerikası dövlətləri onun preambulasında özlərinin demokratik institutlar çərçivəsində insanın ayrılmaz hüquqlarına hörmətə əsaslanan şəxsiyyət azadlığı və sosial ədalət sistemini birləşdirmək səyələrini təsdiq etmişlər.

Üç hissədən ibarət olan Konvensiyadan birinci hissəsində dövlətlərin öhdəlikləri və müdafiə olunan hüquqlar öz ifadəsini tapmışdır. Burada hər kəsin yaşamaq, şəxsi azadlıq hüquqları ədalətli məhkəməyə, şəxsi həyata olan hüquqları, vicdan və din, fikir və onu ifadə etmək azadlıqları, dinc toplasmaq, birləşmək, idarəetmədə iştirak etmək hüquqları və bir sıra digər siyasi və vətəndaş hüquqları təsbit olunmuşdur.

Lakin bununla yanaşı, sənədin analizi göstərir ki, onda bəyan olunmuş hüquq və azadlıqların siyahısında Vətəndaş və Siyasi Hüquqlar haqqında Paktda təsbit olunmuş bir sıra hüquq və azadlıqlar öz əksini tapmamışlar. On-

verilmişdir. Hər iki ormanın yaradılması qaydaları, səlahiyyətləri və funksiyaları, həmçinin, fealiyyət mexanizmləri Konvensiyadan VII və VIII fesillerində müvafiq olaraq müəyyən edilmişdir. Tehlillər əsasında bütövlükdə bu baxımdan Konvensiyadan müddəalarının, bizim fikrimizcə, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına müvafiq olaraq oxşarlığını qeyd etmek olar.

Qerb tədqiqatçılarının fikrincə, Amerika Konvensiyası əsasında yaradılmış insan hüquqlarının regional müdafiə sistemi bu regionun bir sıra dövlətlərində qeyri-stabil rejimlərin mövcudluğu ilə əlaqədar olaraq lazımcıca səmərəli işləmir. Digər tərəfdən isə, bu Konvensiyada Latin Amerikası kontinentində yaranmış sosial-iqtisadi şərait və real həyat lazımcıca nəzərə alınmayaq tərtib olunmuşdur. Faktlar göstərir ki, bu regionun bəzi dövlətlərində Konvensiya ratifikasiya edilsə də, insanlar repressiyalara, işgəncələrə məruz qalırlar. Bütün bunlar da insan hüquqlarının müdafiəsi üzrə Avropa regional organlarının daha səmərəli və müvəffeqiyyətli fealiyyətini bir daha təsdiq edir.

İnsan hüquqları üzrə Avropa və Amerika regional organlarının fealiyyətinin müqayisəli analizi göstərir ki, bu sahədə əməkdaşlıq edən iştirakçı-dövlətlərin səmərəli fealiyyəti onların siyasi sistemləri-

Afrikada insan hüquqları sahəsində ilk regional sənəd 26 iyun 1981-ci il tarixdə Nayrobida Afrika Birliyi Təşkilatının (ABT) üzvləri-dövlət başçılarının görüşündə qəbul edilmiş insan və xalqların Afrika Xartiyası olmuşdur

lardan xalqların öz müqəddərətini təyin etmək hüququ, etnik azlıqların bir sıra hüquqları, o cümlədən, öz dininə etiqad etmək, özünün ana dilindən və mədəniyyətindən istifadə etmək hüquqları və s. göstərmək olar. Üçüncü fəsil iqtisadi, sosial və mədəni hüquqlar adlandırılسا da, bu fəslin ibarət olduğu cəmi bir maddə olan 26-ci maddə yalnız iştirakçı-dövlətlərin bu hüquqların tam reallaşması tədbirlərinin görülməsinə dair öhdəlikləri barədə ümumi müddəəni ifadə edir.

İkinci hissədə insan hüquqları və azadlıqları müdafiəsi tədbirləri müəyyən olunmuşdur. Belə ki, 33-cü maddədə həmin Konvensiyadan iştirakçı-dövlətləri tərəfindən qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək səlahiyyətləri iki orqana-insan hüquqları üzrə Amerikaarası Komissiya və Amerikaarası Məhkəməye

in, tarixi təcrübəsinin oxşarlığı, sosial-iqtisadi inkişaf səviyyələrinin yaxınlığı, əmumi siyasi-hüquqi enənələr əsasında mümkündür. Məhz bu səbəbdən də tədqiqatçıların fikrincə, indiyədək Asiyada insan hüquqları üzrə regional orqanlar təşkil olunmamışdır.

Afrikada insan hüquqları sahəsində ilk regional sənəd 26 iyun 1981-ci il tarixdə Nayrobida Afrika Birliyi Təşkilatının (ABT) üzvləri-dövlət başçılarının görüşündə qəbul edilmiş insan və xalqların Afrika Xartiyası olmuşdur. Bu sənədi qəbul edərkən iştirakçı-dövlətlər regionun spesifik xüsusiyyətlərini nəzərə alaraq müstəmləkəciliyə mübarizə, öz müqəddəratını təyin etmək məsələlərini, sosial-iqtisadi və mədəni inkişaf, təbii ehtiyatlar və sərvətlər üzərində suveren hüquqlarının həyata keçirilməsi problemlərini ön plana əkmışlar. Bizim fikrimizcə, məhz bu baxımdan



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Afrika Xartiyası Amerika Konvensiyasından fərqlənir.

Preamble və üç hissədən

xalqların hüquqları üzrə Afrika konfisiyasiının yaradılması nəzərdə tutulurdu.

Komissiyanın tərkibi 11 nəfərdən ibarət olmaqla dövlət və hökumət başçıları Assambleyası tərəfində iştirakçı dövlətlərin təklif etdiyi şəxslərin içərisindən 6 il müdətənə seçilirlər (madde 31-38). Komissiyanın səlahiyyətləri və funksiyaları 45-ci maddədə müəyyən olunmuşdur və həmin maddədən göründüyü kimi, onun əsas fuksiyası Xartiyada təsbit edilmiş hüquq və azadlıqların qanunvericilik təminatına dair təkliflərin işlənilməsindən ibarətdir. Ümumiyyətə, bizim fikrimizcə, qeyd etmək olar ki, bu sahədə Xartiyadan müddəələrə bir qədər mücərrədliyə yol verilib.

Afrika Xartiyasında, yuxarıda qeyd etdiyimiz kimi, insan hüquqları ile yanaşı, vəzifələr de müəyyən olunmuşdur. Belə ki, 27-29-cu maddələrdə öz əksini tapmış bu vəzifələrə hər kəsin öz ailəsi, cəmiyyəti və dövləti, digər qanunu tənmiş cəmiyyətlər və beynəlxalq birlik qarşısında olan vəzifələri, öz əlkəsi vətəndaşlarına hörmətə yanaşmaq, öz millətinə özünə fiziki və intellektual qabiliyyətini onun sərəncamına vermək və xidmət etmək, öz əlkəsinin milli müstəqilliyyini və ərazi bütövlüyünü qorumaq və möhkəmləndirmək, qanuna müvafiq olaraq onun müdafiəsinə kömək etmək və s. aiddir.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**